



parizadin

TƏBƏSSÜMÜ



Balaca Pərizad çox qəribə görünür və davranışır. O, başqalarına bənzəmir, amma onun xeyirxah, qayğıkeş ürəyi var və o, hər zaman köməyə gəlməyə hazırlıdır. Sınıf yoldaşları bunu qiymətləndirəcəklərmi? Gəlin, bunu birlikdə öyrənək!

Pərizad hazırlıq sinfinə ilk dəfə gedəcəkdir və getməzdən öncə bir daha özünə güzgündə baxdı. Az gülümsəmək lazımdır ki, heç kim onun həddən artıq iti və uzun dişlərini görməsin. Həm də diqqət etmək lazımdır ki, bir əli ilə partanı qaldırmamasın və sirenadan da güclü fit çalmasın.

Parlayan mis caynaqlarını içəri çəkməyi də unutmamalıdır – bir o çatmirdı ki, digər uşaqlar onun kim olduğunu bilsinlər.



Ana Pərizad və nənə Pərizad onu yola salmaq üçün mağaradan çıxdılar. Bəli-bəli, onların ailəsində qədim zamanlardan bütün cadugərlər məhz bu adı daşıyırırdılar.

- Sən necə də gözəlsən, canım! – deyə nənə söylədi.

- Necə də böyük və müstəqilsən! – ana yaşarmış gözünü sildi. – Mənim əziz qızım, səninlə fəxr edirəm!

Pərizad vidalaşarkən anasını və nənəsini qucaqladı və hoppana-hoppana qayalardan yola endi. Balaca cadugər bir qədər uzaqlaşdıqdan sonra, parlaq-çəhrayı rəngli lənlərini çıxardı və tələsə-tələsə onları hörüklərinə bağladı. Bax belə! İndi o adı qızlardan fərqlənmir.



Dərsdən əvvəl uşaqları məktəb alaçığının qarşısındaki kiçik meydançada sıraya düzdülər. Pərizad maraqla gələcək sinif yoldaşlarını nəzərdən keçirirdi. Qəşəng geyinmiş və əllərində gül dəstələri və şarlar tutmuş oğlanlar və qızlar öz aralarında sevinclə danışırdılar. Qızların güllərlə və lentlərlə bəzədilmiş rəngbərəng paltarları Pərizadın xoşuna gəldi. Nənəsinin onun üçün tikdiyi səma mavisi rəngli paltar da o birilərindən geri qalmırdı! Müəllim şagirdlərlə salamlaşdı və məktəbə hazırlaşarkən hansı elmləri öyrənəcəkləri barədə söylədi.



Birdən Pərizad alçaq səslə vizilti eşitdi – sanki yaxınılıqda çox böyük bal arısı uçradı... Lakin bu bal arısı deyildi! Böyük və qorxulu eşşəkarası onun sinif yoldaşlarının başı üzərində uçurdu, yəqin ki, gül dəstələrinin ətri onu cəlb etmişdi. Onu görən uşaqların qışqırıq səsləri eşidildi, moruğu rəngli paltarlı qız öz pionları ilə eşşəkarısından yayınmağa çalışırdı... Eşşəkarası qəzəbləndi, onun viziltisi ciyiltiyə oxşamağa başladı, o, birbaşa moruğu rəngli paltarlı qızın üzərinə cumdu... Pərizad fikirləşdi ki, "İndi o qızı sancacaq! Yaziq qız! Axı bu təhlükəlidir! Və çox agrılıdır!". O an balaca cadugər sinəsinə hava yığıdı – və üfürdü.

Külək əsdi, bağda ağaclar tərpəndi, toz havaya qalxdı, otlar və yarpaqlar göydə uçuşdular, uşaqların əlindən şarlar səmaya qalxdı. Uşaqlar və böyüklər yırğalandılar, kimsə öskürdü.

Əsası isə o idi ki, eşşəkarası çox uzağa uçub getdi...





Pərizad tez ətrafa baxdı: uf, deyəsən heç kim heç nə görmədi.

- Əhsən sənə! – soldan piçilti eşidildi.

Pərizad gözlərini süzdü – danışan zümrüd rəngli ""kəpənək"" taxmış, gøy kostyumlu toppuş oğlan idi.

- Sən üzgütülyə gedirsən, düzdür? Axı Üzgütülərin bu cür güclü ağıcyərləri olur? – o söylədi.

- Sənə elə gəlir, - Pərizad ciyinlərini qaldırdı.

- Mənim adım Teymurdur. Bəs sənin adın nədir?...

- Pər... Pəri, - balaca cadugər cavab verdi. O, nəzakətlə gülümsəmək istədi, lakin uzun dişləri barədə vaxtında xatırladı və dodaqlarını sıxdı.

Elə bu vaxt müəllim hamını ilk dərsə dəvət etdi. Birinci dərs riyaziyyat idı, daha sonra onlar əlifba öyrəndilər, üçüncü dərs isə təbiətşunaslıq idı və uşaqlar müəllimlə birlikdə bağçaya çıxdılar.

Pərizad otların, güllərin və ağacların növləri barədə danışan müəllimi maraqla dinləyirdi. Lakin çox keçmədən, bir yerdə dinc oturmayan kürən saçlı oğlan onun diqqətini yayındırdı, dərs oğlana cansızıcı gəlmişdi. O qrupdan uzaqlaşdı, tullanaraq alma ağacının aşağı budağından sallandı. Balaca meymun kimi cəld dartındı və yuxarı dırmandı. Teymur onu izləyərək fit çaldı. Kimsə qışqırdı:

- Baxın! Adil artıq ağaçın lap zirvəsindədir!

- Düş! Axı yixılacaqsan!

Bu səs-küydə müəllimin səsi eşidildi, amma Adil heç kimə qulaq asmırıldı - o, ən yuxarı budaqda oturub sinif yoldaşlarına baxaraq üz-gözünü əyirdi. Qəfildən onun altındaki budaq təhlükəli şəkildə xırçıldadı... Adil yırğalandı, əllərini havaya qaldırdı...

Pərizad düşünmədən ağaca doğru qaçıdı. Oğlan qışqıraraq alma ağacından yerə doğru uçdu. Müəllim də köməyə gəldi - amma Pərizad onu qabaqladı. Adil dəhşət içində qışqıraraq düz onun qollarına düşdü. Balaca cadugər dabanlarını yerə möhkəm dirədi və heç tərpənmədi.

- Əhsən sənə! - deyə Teymur heyranlıqla söylədi. - Sənin necə də güclü qolların var, Pəri! Mən də üzgütülüyə yazılıacağam. Yoxsa sən voleybol oynayırsan?

Müəllim sakitləşmiş Adili tibb kabinetinə apardı.

Pərizad dağınıq hörükərini hamarladı və lentləri yenidən bərkitdi.

- Hə, mən... voleybol oynayıram, - deyə o, Teymura cavab verdi.

Lakin Teymur təəccübə onun barmaqlarına baxırdı.

Oy! Pərizad həyəcandan mis caynaqlarını içəri çəkməyi unutmuşdu, onlar da sanki qəsdən günəşin şüaları altında parlayırdılar və işartisi Teymurun üzünə vururdu.

- Bir buna bax... - deyə öz-özünə piçildadi.

Növbəti dərs oxu dərsi idi. Bağçadan qayıdan uşaqlar tələsik ayaqqabılarını çıxarıb otağa daxil olurdular. Amma... Teymur nədənsə kandarda ilişib qalmışdı.

- Tələs, dərsə başlamaq vaxtıdır, - deyə müəllim ona ciddi şəkildə dedi.

- Sən orda nə qurdalanırsan? - deyə Pərizad parta yoldaşından soruşdu.

- Ayaqqabımın ipi düyüն düşüb, aça bilmirəm,- Teymur astadan cavab verdi.

O, getdikcə daha çox əsəbiləşirdi, barmaqları titrəməyə başladı, üzü qızardı, tərlədi. Pərizadın oğlana yazığı gəldi, təsəvvür etdi ki, müəllim və bütün sinif onu gözləsəydi, o nə qədər utanardı. Və nəhayət cürətləndi.


- Ver, mən açım, - Pərizad dedi, Teymurun yanında çömələrək oturdu və iti caynaqları ilə ayaqqabı iplərinin düyüünü sürətlə açdı.

- Əla! - Teymur heyranlıqla səsləndi.

- Tsss, heç kimə demə, - Pərizad piçildadı və gizlincə sinfə doğru boylandı.



- Yaxşı, uşaqlar, nəhayət ki, dərsimizə başlaya bilərik, - müəllim dedi.
- İndi mən sizə bir nağılin əvvəlini oxuyacağam, diqqətlə qulaq asın, siz
onu davam etdirəcəksiniz! Beləliklə, bir ovçu var idi...



Pərizadın fikrincə, nağıldakı ovçu çox pis davranırdı. O, heyvanları boş yerə vurur, onlar üçün tələlər və cələlər qurur, sonra isə öz "hünəri" ilə öyünürdü. Balaca cadugər anasının və nənəsinin bu "qəhrəmanı" necə cəzalandıracaqları barədə düşündü... Oh, əməllicə onun dərsini verərdilər! Pərizadın bütün nəslə çoxdandır ki, təbiəti, bütün canlıları qoruyurdu.

Müəllim isə nağılı oxumağa davam edirdi. Və birdən balaca cadugər öz əsl adını eşitdi!

.... Ovçunun qarşısında qorxulu cadugər Pərizad dayanmışdı. Onun addımlarından dağlar titrəyir, fitindən çaylar məcrasından çıxır; o, istənilən heyvandan güclüdür, mis caynaqları isə ülgüt kimi itidir! O, qəzəblə ovçuya baxdı... Bəs sonra nə oldu? Nağılı kim davam etdirər? - deyə müəllim soruşdu.



Oğlanlar və qızlar həyəcanla pıçıldışırdılar, bəziləri barmaqla Pərizadı göstərirdi.

Nə etməli?!

O qızardı, ovucları ilə üzünü örtdü. Uşaqlar bildilər! Onun kim olduğunu bildilər!

Balaca cadugər artıq sinifdən çıxıb qaçmaq istəyirdi ki, birdən Teymurun səsini eşitdi:

- ...Pərizad dedi: "Utanmırısan? Niyə heyvanları incidirsən, ağaclarдан tonqal qalayırsan? Təbiəti qorumaq lazımdır!" Sonra isə o, bütün heyvanları tələlərdən azad etdi. Və... Həm də ağacları sağaltdı, axı, ovçu onları balta ilə kəşmişdi. Və birdən elə üfürdü ki! Ovçu yüz kilometr uzağa uçdu və bir də ovçuluq etmədi! Pərizad - xeyirxahdır və ümumiyyətlə, o - qəhrəmandır! Hamını xilas edir. Və olduqca təvazökardır. Düzdürmü, uşaqlar?

Pərizad barmaqlarının arasından ehtiyatla uşaqlara baxdı. Sinif yoldaşları bunu təsdiqlədi və başlarını tərpədirildilər, kimsə qışqırdı: "Afərin, Pərizad!"



- Çox şükür... - balaca cadugər rahat nəfəs aldı. Əllərini üzündən çəkdi və gülümsədi. Dişləri uzun olsa da, sinif yoldaşlarından heç biri qorxmadı – əksinə, hamı cavab olaraq ona gülümsədi!

